



(əvvəli ötən sayımızda)

*Əldə edilən məlumatlar çox qədim zamanlarda Kiçik Asyanın Xappadokiya, Kariya və Lidiya bölgələrində kheta mədəniyyəti ilə eyniyət təşkil edən mədəniyyətin mövcudluğunu sübut edir. Kheta mədəniyyətinin bu ərazidə mövcud olması onun əhatə dairəsinin işıqamətini göstərərək bu mədəniyyətin doğuda Midiyə və Akkad, güneydə Kheta (Suriya) və batıda Etrusk mədəniyyəti ilə bir başa bağlılığını ortaya qoyur. Kaşkay tayfası xett tayfası idi və Fəratın qərbində məskunlaşmışdır. Kaşqaylar sonradan bölgədə baş vermiş etnik toqquşmalar səbəbi ilə öz yurdularını tərk edərək qədim Turan ərazisi olan Xuzistanda, Zaqros dağlarının yayalarında yerləşmişlər.*

*Prof. Seys Kiçik Asyanın batısında qamqam, kılıkiya və midya tayfalarına məxsus şəxs adlarının kheta adları ilə eyni olduğunu göstərmişdir.*

Klassik müəlliflərin əsərlərində verilən Kiçik Asiyadakı Lidiya və kari dilinə məxsus bir çox sözler aydın şəkildə türk mənşəlidir. Kariların dilində Kos sözü qoyunu bildirir və quzu/kuzu sözüyle, buryatlarda qoyun sözü ilə eyniyət təşkil edir. Kari dilində Taba dağ deməkdir, türk dilində də dağa "təpə" deyilir. Kariların dilində "Lail" sözü tiran, kökmdar deməkdir, bu söz Hittitlərdə "Lel" şəkildə ifadə olunur. Akkadlar hökmər və tiran sözünü "Lil" və ya "Lala" şəkildə ifadə edirlər. Bu söz hunlarda "Luli" başçı, rəhbər mənasında işlədir. Qədim turanı öntürk dillerində hökmər, başçı mənasında işlənən "lil", "lel", "lala" sözlerinin Azərbaycan türkçəsindəki qarşılığı "Lelə" sözüdür ki, bu söz ehtiram əlaməti olaraq böyük qardaşa və ya saygılı, dəyərli insanlara, böyükələr müraciət formasıdır.

Hittitlərin Kheta dilini Lidiya və Karia dili ilə çox bağlayan digər bir dəlil qədim zamanlarda Lidiya və Karia ilə birlilikdə yaradıldığı təsbit edilən Kheta heroqlifləridir. Bu yazılar təkcə heroqliflərdə ifadə olunan hecalardan ibarət deyil, Kiçik Asyanın güney və batı sahillərində aşkar edilən daş heykəllər də Khetanın mənsub olduğu eyni sistemə aiddirlər. Xappadokiyadakı Pteriya nəhəng heykəlli də eyni xarakter daşıyaraq heroqliflərlə müşaiət olunurlar. Beləliklə, Suriyanın quzeyində mövcud olmuş Kheta irqi və sivilizasiyası erkən dövrlərdən Anadoladan Bosfora qədər mövcud olan irq və sivilizasiya ilə eyniyət təşkil edir.

Xappadokiyada tapılmış silin-

Atarqatasi Babilin Nana, kənanlıların Aştoret tanrısi idi. Xettlərin Sutex Babilin günəş tanrısi, Kananın Vaal tanrısi idi. Xettin Karxemis, Kadeş, Mabog şəhərləri möqəddəs şəhərlər olub hər birenin sitayış üçün məbədləri vardi. Savaş tanrısi Sutex xettlər üçün böyük önem daşıyır. Karxemis-dəki Aqartisə sitayış məbədi ən görkəmli idi. (Willis Bougthon. 1897, Səh. 118)

*Suriyanın cənubundakı böyük Fələstin xalqı da turan mənşəli idi-*

## Ələsgər Siyablı

olunur. Fələstində indi də Xatt adlı yaşayış məskənləri mövcuddur.

Fələstinlilərin turanlı olduqları nü sübət edən ilginc bir örnek fələstin rahibləri tərefindən qapının astanasına ayaq basmağın pis əlamət hesab edilməsidir. Mongollarda da belə adet vardi. XIII əsr tarixçilərinin yazdıqına görə Manqu xanın qəbuluna gələn elçilərə öncəden qapının astanasına ayaq basmamağı tövsiyə edirdilər. Qapının astanasına ayaq basaraq bürdəyən bir avropalı elçi xanla görüşdən və fezli libasdan məhrum edilmişdir. Beləliklə, astana/kandar üzərinə ayaq basmadan tullanıb keçmək inamı fələstinliləri doğunun turan irqi ilə bağlayır. (Conder R. 1890, Səh. 41)

Belə bir inam azərbaycan-

dim mərkəzi ya Xəzər dənizinin güneyi, ya da Mərkəzi Asiya olmuşdur. Ancaq belə bir fakt inkar edilməzdir ki, xatti/hititlər, lidiyalılar, karilər, xappadokiyalılar və İtalya etruskları və ya tirrenləri Türkistan tatarlarına mənsubdurular. Konder Fələstində Suriyada araşdırmaları zamanı rast geldiyi çoxsaylı meqalit abidələrin və dolmenləri məhz Turanlılara məxsus olduğunu qeyd etmişdir. Turanlılara məxsus bu çoxsaylı daş abidələrin və barelyeflərin bir çoxu Xanaanda yəhudi İuda krallarının zamanında dağıdılmışlar. İstisnasız olaraq yalnız Turanlılara məxsus olan bu abidələr Suriya və Fələstindən başqa, Kiçik Asiyada, Midiyada, Mədəniyyətindən başqa, İtalyada da mövcuddur. (Conder R. 1890, Səh. 50)

*Konder öz əsərində 100 hittit sözünün Midiya, Sus/Elam, Etrusk, Türk və Mongol dillerindəki sözlərə qarşılıqlı müqayisəsini vermişdir. Bu sözlərin böyük əksəriyyətinin türk dillerində qarşılığının müayyən olunmuşdur.*

# Dünya tarixinin Turan dövrü



liların möqəddəs heyvanları idi və khetalar onları tanrılar qurban verirdilər. Kiçik Asiyadakı allahalar panteonu akkadlarla eyniyət təşkil edirdi. (Conder R. 1890, Səh. 38-39)

Villi Bougthon yazır ki, Turanlı Xettlərin dini bu bölgənin bütün turan xalqları üçün ümumi idi. Batı Asyanın samiləri öz dinlərinin Turanlılardan əzx etmişdilər. Finikiyalıların Astarta, Efeslərin Artemidası, yunanlıların Afroditəsi Turanlılara mənsub idi. Xettlərin

*lər, lakin samilərlə qarışmışdır. Misir barelyeflərində təsvir olunan fələstinlilərin saqqalsız sıfətləri qətiyyən samilərə bənzəmir. Bibliyada verilən çoxlu fələstin şəhər və şəxs adlarını ivrit dilində izahı mümkün olmur.*

H.Hitziq fələstinlilərin pelasqlar olduqlarını təsdiq edir. Fələstinlilər sünnetli xalq deyildilər və turanlıların ənənəsində sünnet mövcud olmamışdır. Fələstin şəhəri Aşdod Sarqonun kitabəsində döyüşən hittit şəhəri kimi təqdim

türklerdə də mövcuddur, qapının astanasında görüşmək və astanada bürdəmək uğurlu əlamət hesab olunmur.

Bütün bu qeyd olunan dəlillər əsaslanaraq Mayor Konder belə bir nəticəyə gəlir ki, qədim xalqların Mesopotamiyada, Midiyada, Kiçik Asiyada və Suriyada buraxmış olduqları tarixi izlər müqayisə edildikdə buraxılan en çox izlər türk və uqorların timsalında böyük Turan irqinə məxsus möhtəşəm izlədir. Mədəniyyətin qə-

Hititcə: Ab=ev, iqamətgah; akkadca: ab; türkçə: ev, eb, ova;

Hititcə: Ai=ev; akkadca: E; Midiyaca: E; Sus/Elamca: Ua; türkçə: oy, öy

Hititcə: Aka=başçı, rəhbər: akkadca: Aqa; türkçə: Ağ, aqa, aka

Hititcə: Adda=ata, türkçə=ata  
Hititcə: Tur, Tar=başçı, öndər, allah; akkadca:tur, tar; uyğurca:töre=prins, şahzadə, çuvaşça:tura=tanrı

Hititcə: Tur-iqamətgah, yaşayış yeri, məskən, düşərgə; akkadca: tur=məskən, yaşayış yeri;

Türkçə: turuq, turaq=məskən, sığınacaq, yaşayış yeri; tura=qala, bürç, istehkam.

Hititcə: Tar=vadi; türkçə: Tar=tarla, dərə/tərə;

Akkadca: Sak=qəhrəman, başçı, rəhbər, birinci olan; Midiyaca: Sak=oğul deməkdir.

Hittit simvollarını əks etdirən emblemlərde insan qurbanının təsviri verilmişdir və "TurSak" yəni ilk doğulan adlanır. (Conder R. 1890, Səh. 44, 48)

*Xappadokiyada Kayseriyyə yaxınlığında tapılmış və e.q. XV əsər aid olan qaya üzərində həkk olunmuş barelyefdə taxt üzərində oturmuş hökmər təsvir olunur. Onun yanında kobud xett ilə yazılışmış və qismən pozulmuş mətn tarixi bir hadisəni əks etdirir. Artes adlı yabançı başçı əsir edilərək adamlarının müşaiyəti ilə öz paytaxtından Erime ölkəsinə Qauzlaşın Tarqontim adlı işgalçi kralının hüzuruna getirilmişdir. Tarqontim kral titulu Kiçik Asyanın və Suriyanın digərmonqol, yəni türk başçılarını xatırladır. Bu başçı hittit dilindəki digər bir emblemdə özünü "Erime ölkəsinin Tarkuntimi", yəni Erime ölkəsinin kralı, başçısi adlandırır. Tarkuntim Kiçik Asyanın turanı tayfalarının kral ünvanı olmuşdur. Mətnin orijinalında Erime ölkəsinin kralının titulunu əks etdirən cümlə belədir: "Eli an Tarqontimme Sar Mat Quza (an)... melama uri Sarutu izzau Artes Sar Mat Erime".(Conder R. 1898, Səh. 42)*

(ardı gələn sayımızda)